



**DAMAZLIQ HEYVANLARIN SAXLANMASI
VƏ YEMLƏNDİRİLMƏSİNƏ DAİR
TÖVSIYƏLƏR**

BAKI-2015

Damazlıq heyvanın saxlanmasıın əsas xüsusiyyətləri

Damazlıq heyvan bütün il boyu tövlə şəraitində saxlanılmalı və yemləndirilməlidir. Onu naxıra buraxmaq qətiyyən yol verilməzdir. May ayından başlayaraq damazlıq heyvanlar 10 gündən bir çimizdirilməlidir. Heyvanlar gənələrdən təmizlənməlidir. Çox yaxşı olar ki, tövlənin girəcəyində duş quraşdırılsın və heyvanlar hər gün çimizdirilsin.

Qışda, günün soyuq vaxtlarında və yayda ən isti vaxtlarda inəklər tövlədə bağlı saxlanılmalıdır. Yemləmə və sağım tövlədə aparılmalıdır. Əgər talvar varsa, düyələr talvarda, kölgəlikdə saxlanmalı və yemlənməlidir.

Damazlıq heyvan ən yaxşı havalarada, günün və ilin çox hissəsini gəzinti meydançasında keçirməlidir. Sərbəst surətdə yem yeməli, su içməlidir. Yemləmə gündə 3 dəfə, yayın isti günlərində isə 5-6 dəfə aparılır. İçməyə verilən su sərin və çox təmiz olmalıdır.

Heyvanların təmiz saxlanması



Heyvanların təmiz saxlanması süd məhsuldarlığının artırılmasında əsas şərtlərdən biridir. Bunun üçün şotka və qaşovlardan, onlar olmadıqda isə küləşdən düzəldilmiş dəstəkdən istifadə olunmalıdır. İnəklərin yanları peyinlə çirkəndikdə isti



su ilə yuyulmalı, hər gün qaşov və şotka ilə təmizlənməlidir. Heyvanlar qaşovlanarkən qapı və pəncərələr açıq olmalıdır. Tövlənin havası tez-tez dəyişdirilməlidir.



Heyvanların gəzintiyə buraxılması

Günəşli, küləksiz havalarda düylər 3-4 saat açıq havada gəzintiyə buraxılmalıdırlar. Əks təqdirdə çətin doğuş yarana bilər. Körpə buzovların və danaların da müntəzəm olaraq gəzintiyə buraxılması məsləhətdir.

Qaramalın bağlı saxlanması

Qış pəyə dövründə bağlı üsulla saxlanan inəklər üçün gündəlik rejim

Gündəlik iş rejimi	Başlanması, saat-dəqiqə	Qurtarması, saat-dəqiqə
İki dəfəlik sağım vaxtı		
Qüvvəli yemlərin paylanması və sağım	6-00	8-00
Şirəli və qaba yemlərin apylanması, su verilməsi (avtomatik su qabı olmadıqda) və inəklərin təmizlənməsi	8-00	9-30
İnəklərin sağılması	9-30	10-00
Fasilə	10-00	12-00
İnəklərin gəzintiyə buraxılması	12-00	15-00
İstirahət	15-00	17-00
Su vermək, qüvvəli yemlərin paylanması, ikinci sağım və binanın təmizlənməsi	17-00	18-00
Üç dəfəlik sağım vaxtı		
Sağım, yemləmə, sulamaq və binanın təmizlənməsi	5-00	8-00
Fasilə	8-00	12-00
İkinci sağım və inəklərin yemləndirilməsi	12-00	12-30
İnəklərin gəzintiyə buraxılması	12-00	15-30
Fasilə	15-30	18-00
Üçüncü sağım, yemləmə, suvarma və binanın təmizlənməsi	18-00	21-00